



TARİFLƏR

4.1.1. Kartlar üzrə birdəfəlik xidmət haqqı:

| | |
|--------------------------------|--------|
| Xalqkart Petrol MC World | 15 AZN |
| Xalqkart Cashback Visa Rewards | 15 AZN |

Xidmətlər:

4.3.1. "Card to Card" əməliyyatı üzrə vəsaitlərin köçürülməsi

- Xalq Banka məxsus kartlar arasında pulsuz
- Ölkədaxili banklara məxsus ödəniş kartlarına: 0.5 %, min. 0.20 AZN/USD/EUR/GBP
- Ölkəxarici banklara məxsus ödəniş kartlarına: 1 %, min. 5 AZN/ 3USD/EUR/GBP

4.3.2. Kartın itirilməsi, oğurlanması, yararsız hala düşməsi və ya digər hallarda yeni kartın təqdim olunması:

pulsuz

4.3.3. Ticarət və xidmət məntəqələrində kartın istifadəsi 0 %

4.3.4. Silinmiş məbləğə əsassız etirazın bildirilməsi (ümumi müraciət üzrə) 20 AZN

4.3.5. Kartın statusunun dəyişdirilməsi (müvəqqəti bağlanması, SEN-kodun bərpası) pulsuz

4.3.6. SEN-kodun dəyişdirilməsi (hər dəyişmədə) 0.50 AZN

4.3.7. SEN-kodun yaradılması (PIN Set) pulsuz

4.3.8. SEN-kodun lağv edilməsi (Erase PIN) 2 AZN

4.3.9. Azərbaycan Respublikasının ərazisində gömrük rüsumlarının ödənilməsi 0.2 %, min. 0.40 AZN/USD/EUR/GBP

4.3.10. Kommunal ödənişlər pulsuz

4.3.11. Mobil operatorların xidmətlərinə görə ödənişlər pulsuz

4.3.12. "Unique" tipli əməliyyatlar (kazino, mərc oyunları) 5 %, min. 6 AZN/6 USD/5 EUR/GBP

4.3.13. SMS məlumatlandırma¹ xidməti üzrə² 0.60 AZN (aylıq)

4.3.14. Mobil Bank xidməti üzrə pulsuz

4.3.15. Cash to any card – Ödəniş kartına "Cash in" tipli ATM vasitəsi ilə mədaxil³ pulsuz

4.3.16. Nağd vəsaitin çıxarılması⁴

- ASC "Xalq" Bankının ATM və şöbələrindən⁵

XalqKart Petrol və AZN valyutalı XalqKart Cashback kartları üzrə - aylıq 1000 AZN-dək komissiyasız, daha çox məbləğdə 0.5 %, min. 0.4 AZN;

USD/EUR/GBP valyutalı XalqKart Cashback kartları üzrə - aylıq 500 USD/EUR/GBP-dək komissiyasız, daha çox məbləğdə 0.5 %, min. 0.4 USD/EUR/GBP

- Digər ölkədaxili bankların ATM və şöbələrindən⁶ 1.5 %, min. 1.6 AZN/2 USD/1.6 EUR/GBP

- Xarici bankların ATM-dən⁷ 1.5 %, min. 3.5 AZN/3.5 USD/3 EUR/GBP

- Xarici bankların şöbələrindən⁷ 1.5 %, min. 6 AZN/6 USD/5 EUR/GBP

4.3.18. Cash by code – ATM və ya Mobil Bank vasitəsi ilə vəsaitlərin göndərilməsinə görə xidmət haqqı⁸

- ATM vasitəsilə:
Vəsaitlər eyni bir bankın ATM-dan göndərildikdə və çıxarıldıqda, vəsaitləri köçürən şəxsin ödəniş kartından 1%

- Mobil Bank vasitəsilə:
Vəsaitlər ASC "Xalq" Bankının ATM-dan çıxarıldıqda, vəsaitləri köçürən şəxsin ödəniş kartından

- ATM vasitəsilə:
Vəsaitlər fərqli bankların ATM-dan göndərildikdə və çıxarıldıqda, vəsaitləri köçürən şəxsin ödəniş kartından 1.5%

4.3.19. Kart hesabının valyutasından fərqli valyutada əməliyyata görə konvertasiya

| | | |
|-------------------------------------|---|--|
| Ölkədaxili: | <ul style="list-style-type: none"> ATM və POS Cash Cash-in Cash by Code Cash to Any Card Card to Card Onlayn kredit ödənişi | 0.5 % |
| Ticarət məntəqələrində əməliyyatlar | | 0.5 % |
| Ölkəxarici: | <ul style="list-style-type: none"> ATM və POS Cash Onlayn kredit ödənişi Ticarət məntəqələrində əməliyyatlar Card to Card | 0.5 % |
| Karta mədaxil | | |
| | <ul style="list-style-type: none"> Xalq Bankın bütün filiallarının kassasından mədaxil Xalq Bankın Cash İn tipli ATM-lərindən mədaxil (Yalnız AZN,USD,EUR valyutasıda olan hesablara mədaxil etmək mümkündür.¹¹⁾ eMANAT ödəmə terminalindən mədaxil (yalnız AZN kart hesabına eyni valyutada mədaxil etmək mümkündür.) MilliÖn ödəmə terminalindən mədaxil (Terminalda yalnız AZN,USD,EUR valyutasıda olan hesablara eyni valyutada mədaxil etmək mümkün.) EPUL ödəmə sistemi vasitəsilə mədaxil (yalnız AZN kart hesabına eyni valyutada mədaxil etmək mümkün.) KorpON ödəmə terminallarından mədaxil (yalnız AZN kart hesabına eyni valyutada mədaxil etmək mümkün.) | komissiyasız eyni valyutada mədaxil komissiyasız, fərqli valyutada mədaxil 0.5% komissiyasız aylıq 500 AZN/USD/EUR-dək komissiyasız, yuxarı məbləğlər üçün 1.18% 1 AZN 0.3% |

4.4-2. Xalqkart Petrol MC World və Xalqkart Cashback Visa Rewards kartları üzrə xidmətlər

| | |
|--|----------|
| 4.4-2.1. Kart qalığına faiz hesablanması ^{9,10} | İllik 2% |
|--|----------|

4.6. Ödəniş kartları üzrə limitlər

| Kartın növü | Kart üzrə günlük maksimal əməliyyat limiti | | | Kredit xəttinin minimal məbləği | Kredit xəttinin maksimal məbləği |
|--------------------------------|--|--|--|---------------------------------|----------------------------------|
| | Ticarət məntəqələrində nağdsız hesablaşma zamanı | Yerli və beynəlxalq banklara məxsus POS-terminallar vasitəsi ilə nağd vəsaitlərin çıxarılması zamanı | ATM vasitəsi ilə nağd vəsaitlərin çıxarılması zamanı | | |
| Xalqkart Petrol MC World | 5000 AZN | 5000 AZN | 3000 AZN | - | 25 000 AZN |
| Xalqkart Cashback Visa Rewards | 5000 AZN/USD/EUR/GBP | 5000 AZN/USD/EUR/GBP | 3000 AZN/USD/EUR/GBP | - | 25000 AZN/USD/EUR |

- SMS məlumatlandırma xidmətinə istənilən mobil rabitə operatorunun abunəçisi olan ödəniş kartı sahibləri qoşula bilər. Bu xidmətdən istifadə ilə bağlı Müştərilərə göndərilən SMS-lərə görə mobil rabitə operatorları tərəfindən xidmət haqqı tutulmur.
- Ödəniş kartın itirildiyi, oğurlandığı, məhv olduğu, müddətinin bitdiyi və ya digər hallarda sifariş verilmiş hər bir yeni kart üzrə SMS məlumatlandırma xidmətinə qoşulmağa görə yenidən xidmət haqqı ödənilir.
- Müvafiq əməliyyatın yalnız AzeriCard Prosessinq Mərkəzi tərəfindən emal olunduğu hallar nəzərdə tutulur.
- ASC "Xalq" Bankına məxsus filial, ATM və POS-terminal şəbəkələrində GBP valyutasında nağd vəsaitlərin mədaxil və məzaric əməliyyatları həyata keçirilmir.
- Ödəniş kartı üzrə vəsaitlərin nağdlaşdırılması və mədaxil edilməsi imkanı Xalq Banka məxsus filial və ATM şəbəkələrində yalnız AZN/USD/EUR valyutalarında mövcuddur.
- Müvafiq əməliyyatın yalnız AzeriCard Prosessinq Mərkəzi tərəfindən emal olunduğu hallar nəzərdə tutulur.
- Müvafiq əməliyyatın ölkə xaricində aparıldığı və ya ölkə daxilində AzeriCard Prosessinq Mərkəzindən fərqli olan digər prosessinq təşkilatı tərəfindən emal olunduğu hallar nəzərdə tutulur.
- Cash by code vasitəsi ilə vəsaitlərin çıxarılması zamanı xidmət haqqı tutulmur. Xidmət üzrə birdəfəlik maksimal əməliyyat limiti 500 AZN/USD müəyyən olunur.
- Əməliyyat gününün sonunda kart qalığına faizlərin hesablanması üçün minimal məbləğ – 100 AZN, maksimal məbləğ – 5000 AZN müəyyən olunur. Minimal limitdən az, maksimal limitdən çox olan məbləğə faiz hesablanır.
- Kart qalığına faizlər gündəlik hesablanır. Gündəlik hesablanmış faizlər cari təqvim ayının sonuncu iş günü kart hesabına köçürültür.
- EUR əskinası qəbul edilmir.